

# BAXIŞ

Testler/8045#01#Q15/8046#01#Q15/Baxış

## TEST: 8046#01#Q15

Test	8046#01#Q15
Fənn	8046 - Vergi və vergitutma
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	10
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

## BÖLMƏ: 0103

Ad	0103
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir? (Çəki: 1)

- Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir

- Vergi hesabatını boş göstərməklə təqdim edir
  - Vergi hesabatını təqdim etmir
  - Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
- 

Sual: Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, bu barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada təqdim edilən arayışda hansı müddət göstərilməlidir? (Çəki: 1)

- yalnız sahibkarlıq fəaliyyətinin dayandırılması gününü
  - yalnız vergi tutulan əməliyyatların dayandırılması tarixini
  - sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti
  - sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasınadək keçən müddəti
- 

Sual: Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir? (Çəki: 1)

- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
  - arayışın təqdim edildiyi gündən
  - vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
  - vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
- 

Sual: Vergi agentinin hüquqları ilə vergi ödəyicisinin hüquqları arasında hansı fərq vardır? (Çəki: 1)

- onların hüquqları əhəmiyyətli şəkildə bir-birindən fərqlənir

- vergi agenti daha geniş hüquqlara malikdir
  - vergi ödəyicisinin hüquqları daha genişdir
  - Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, eyni hüquqları vardır
- 

Sual: Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır? (Çəki: 1)

- yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
  - Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
  - Konstitusiyaya ilə müəyyən edilmiş qaydada
  - heç bir məsuliyyət daşımır
- 

Sual: Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar? (Çəki: 1)

- 20 faiz
  - 15 faiz
  - 10 faiz
  - 5 faiz
- 

Sual: Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər? (Çəki: 1)

- iddia məbləğinin 10 %-i məbləğində
- iddia məbləğinin 15 %-i məbləğində
- iddia məbləğinin 20 %-i məbləğində

- dövlət rüsumunu ödəməkdən azaddırlar
- 

Sual: İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir? (Çəki: 1)

- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Nazirlər Kabineti
- 

Sual: Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir? (Çəki: 1)

- sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
- vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
- həmkarlar təşkilatının vəsaitləri hesabına
- yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
- 

Sual: Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir? (Çəki: 1)

- yalnız Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları

---

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq (Çəki: 1)

1;2;4

1;2;5

2;3;4

3;4;5

---

Sual: Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi? (Çəki: 1)

ləğv edə bilməzlər

ləğv edə bilərlər

qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz

yalnız qismən ləğv edə bilər

---

Sual: Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər? (Çəki: 1)

Vergilər Nazirliyinə

Maliyyə Nazirliyinə

Dövlət Statistika Komitəsinə

Nazirlər Kabinetinə

---

Sual: Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur? (Çəki: 1)

- pedaqoji
- elmi
- məsləhətçi
- yaradıcılıq

---

Sual: Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir? (Çəki: 1)

- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olmadıqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
- vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda

---


Sual: Kommersiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər? (Çəki: 1)

- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
  - heç bir halda
  - vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda
  - qanunla nəzərdə tutulmuş hallarda
-

Sual: Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər? (Çəki: 1)

- heç bir halda verilə bilməz
- bütün hallarda verilə bilər
- vergi ödəyicisinin yazılı icazəsi ilə
- vergi orqanının qərarı ilə

### **BÖLMƏ: 0105**

Ad	0105
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir? (Çəki: 1)

- uçota alınmaq üçün bank idarəsinə köçürdüüyü pulun qəbzini
- şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumatı
- yalnız şəxsiyyətini təsdiq edən sənədin surətini
- yalnız yaşadığı yer haqqında məlumatı

Sual: Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir? (Çəki: 1)

- vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
- vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir

- heç nə təqdim etmir
  - şəhadətnamə təqdim edir
- 

Sual: Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir? (Çəki: 1)

- Şəhadətnamənin yeni nüsxəsi
  - Şəhadətnamə-dublikat
  - Şəhadətnamənin surəti
  - heç bir sənəd verilmir
- 

Sual: Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir? (Çəki: 1)

- 5 gün
  - 10 gün
  - 15 gün
  - 20 gün
- 

Sual: Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır? (Çəki: 1)

- 3 manat miqdarında
  - Ödənişsiz həyata keçirilir
  - Şərti maliyyə vahidinin 5 misli miqdarında
  - Şərti maliyyə vahidinin 8 misli miqdarında
-



Sual: Vergi ödəyicilərinin hər hansı tədiyyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə ... (Çəki: 1)

- ödənişi aparan müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər
  - vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə müstəsna hallarda yol verilə bilər
  - müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
  - müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
  - ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
- 

Sual: Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması hansı hallarda mümkündür? (Çəki: 1)

- yalnız fəaliyyətinə xitam verildikdə
  - yalnız məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda
  - yalnız vəfat etdikdə
  - fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vəfat etdikdə
- 

Sual: Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır? (Çəki: 1)

- Maliyyə Nazirliyi
- Ədliyyə Nazirliyi
- Nazirlər Kabineti

Vergilər Nazirliyi

---

Sual: Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması (Çəki: 1)

1, 2, 3

1, 2, 4

2, 3, 4

3, 4, 5

---

Sual: Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir? (Çəki: 1)

vergi orqanının istəyi olduqda

vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

vergi ödəyicisi sənədləri təqdim etmədikdə

vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə

---

Sual: Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir? (Çəki: 1)

büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda

vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda

istənilən halda verilir

vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda

---

Sual: VÖEN neçə rəqəmdən ibarətdir? (Çəki: 1)

10

9

11

7

---

Sual: Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur? (Çəki: 1)

Vergilər Nazirliyi

Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi

---

Sual: Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verir? (Çəki: 1)

dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt

yalnız dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə 3 gün müddətində

dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra yalnız 10 gün müddətində

dövlət qeydiyyatına alındıqdan sonra yalnız 1 ay müddətində

---

Sual: Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir? (Çəki: 1)

- yalnız elektron daşıyıcı vasitəsilə
  - elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
  - istənilən qaydada
  - bu barədə məlumat göndərilmir
- 

Sual: Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir? (Çəki: 1)

- 15 gün
  - 20 gün
  - 10 gün
  - 5 gün
- 

Sual: Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnamə-dublikatın iki hissədən ibarət olması məlumdur. Vergi ödəyicisi tərəfindən bank hesabı açılarkən həmin hissələr necə istifadə olunur? (Çəki: 1)

- onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir
- onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra müvafiq maliyyə orqanına göndərir.
- onun bir hissəsi vergi ödəyicisində qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
- onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə vergi ödəyicisi müvafiq qeydləri apardıqdan sonra onu vermiş

vergi orqanına göndərir.

---

Sual: Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir? (Çəki: 1)

- 5 gün müddətinə
  - 1 gün müddətinə
  - 10 gün müddətinə
  - 15 gün müddətinə
- 

Sual: Şəhadətnamə-dublikat neçə gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir? (Çəki: 1)

- 10 gün
  - 20 gün
  - 15 gün
  - 5 gün
- 

Sual: Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər? (Çəki: 1)

- səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
  - operativ vergi nəzarəti və kameral vergi yoxlaması
  - səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
  - səyyar və kameral vergi yoxlamaları
-

## **BÖLMƏ: 0106**

Ad	0106
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını kimlərin iştirakı ilə həyata keçirir? (Çəki: 1)

- müşahidəçilərin
- digər vergi orqanının nümayəndəsinin
- heç kim iştirak etmir
- daxili işlər orqanı əməkdaşlarının

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir? (Çəki: 1)

- protokol tərtib edilir
- akt tərtib edilir
- arayış tərtib edilir
- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər? (Çəki: 1)

- Mülki Məcəllə ilə

- Cinayət Məcəlləsi ilə
  - Gömrük Məcəlləsi ilə
  - Vergi Məcəlləsi ilə
- 

Sual: Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir? (Çəki: 1)

- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
  - akt tərtib edilir
  - arayış tərtib edilir
  - protokol tərtib edilir
- 

Sual: Məlumdur ki, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq 5 gün müddətində verilmədikdə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib olunur. Səyyar vergi yoxlamasının keçirildiyi müddətdə tələb olunan sənədləri və ya surətlərini digər mənbələrdən əldə etmək mümkün olmadıqda vergi orqanının hansı hüquqları vardır? (Çəki: 1)

- heç bir hüququ yoxdur
  - tərtib olunan akta əsasən ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
  - tərtib olunan akta əsasən vergi ödəyicisini inzibati məsuliyyət cəlb etmək
  - tərtib olunan akta əsasən vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
- 

Sual: Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi

ödəyicisi tərəfindən neçə gün müddətində təqdim edilməlidir? (Çəki: 1)

- 5 gün
  - 10 gün
  - 20 gün
  - 15 gün
- 

Sual: Vergi ödəyicisi tərəfindən yoxlamayı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hansı orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir? (Çəki: 1)

- məhkəmənin
  - prokurorluğun
  - vergi orqanının
  - maliyyə orqanının
- 

Sual: Səyyar vergi yoxlaması zamanı nümunə kim əşyalar hansı məqsədlər üçün götürülür? 1. gəlirdən çıxılan xərclərə aid edilən malların [işlərin, xidmətlərin] dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənbəyi və digər göstəricilərlə uyğunluğunun yoxlanılması; 2. malların istehsal mənsəyinin müəyyənləşdirilməsi; 3. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi 4. malların keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi 5. malların [işlərin, xidmətlərin] bazar qiymətlərinin müəyyənləşdirilməsi (Çəki: 1)

- 1, 2, 3
  - 1, 3, 5
  - 2, 3, 4
  - 2, 4, 5
-



Sual: Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi nə vaxt vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir? (Çəki: 1)

- yoxlama başa çatdıqdan sonra
  - həmin gün
  - yoxlamaya başlanıldıqdan 3 gün sonra
  - məlumat verilmir
- 

Sual: Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi tərəfindən
  - Nazirlər Kabineti tərəfindən
  - Vergilər Nazirliyi tərəfindən
  - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən
- 

Sual: Əşyaların nümunə kimi götürülməsi həcmi, miqdarı, müddəti və götürülmə ilə əlaqədar digər şərtlər nəyə əsasən müəyyən edilir? (Çəki: 1)

- vergi ödəyicisi tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
  - vergi orqanının səyyar vergi yoxlaması aparan vəzifəli şəxs tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
  - Vergilər Nazirliyi tərəfindən müəyyən edilən miqdara, həcmə və müddətə əsasən
  - Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən
- 

Sual: Nümunə kimi götürülmüş əşyaların saxlanması və onların qorunması, qanunvericiliyə

uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi kimin hesabına həyata keçirilir? (Çəki: 1)

- vergi ödəyicisinin
  - vergi orqanının
  - maliyyə orqanının
  - bələdiyyənin
- 

Sual: Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir? (Çəki: 1)

- vergi ödəyicisinə qaytarılır
  - vergi orqanı tərəfindən satılmaq üçün ticarət obyektlərinə verilir
  - qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alındıqdan sonra vergi ödəyicisinə qaytarılır
  - məhkəməyə göndərilir
- 

Sual: Vergi ödəyicisindən sənədlərin kim tərəfindən təsdiq edilmiş surətləri götürülür? (Çəki: 1)

- vergi ödəyicisi tərəfindən
  - həmin sənədlər təsdiq edilmir
  - vergi orqanı tərəfindən
  - vergi orqanı ilə birlikdə vergi ödəyicisi tərəfindən
- 

Sual: Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir? (Çəki: 1)

- saat 13.00-dan saat 14.00-dək olan müddətə

- gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
  - mühasib məşğul olduğu müddətdə
  - zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
- 

Sual: Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər hansı hərəkətləri edir? (Çəki: 1)

- yalnız götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir
  - yalnız iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
  - götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
  - vergi ödəyicisinə vergi orqanının rəhbərinin sənədlərin və nümunə kimi əşyaların verilməsi barədə şifahi göstərişini çatdırır
- 

Sual: Vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən hansı orqanın qərarı ilə həyata keçirilir? (Çəki: 1)

- məhkəmənin qərarı ilə
  - yuxarı vergi orqanının qərarı ilə
  - daxili işlər orqanının qərarı ilə
  - prokurorun qərarı ilə
- 

Sual: Səyyar vergi yoxlaması keçirilərkən ekspert hansı sənəd əsasında cəlb edilir? (Çəki: 1)

- göndəriş əsasında
- məhkəmənin qərarı əsasında

- müqavilə əsasında
- ekspertin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında

---

Sual: Səyyar vergi yoxlaması keçirilərkən ekspertiza hansı orqanın qərarı ilə təyin edilir?  
(Çəki: 1)

- məhkəmənin
- yuxarı vergi orqanının
- Nazirlər Kabinetinin
- səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının

---

Sual: Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir (Çəki: 1)

- 2, 4
- 2, 3
- 3,4
- 1,4

---

### **BÖLMƏ: 0107**

Ad	0107
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

---

Sual: Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür? (Çəki: 1)

- ancaq Azərbaycan Respublikasında əldə etdiyi gəlir
  - ancaq Azərbaycan Respublikasının hüdudlarından kənar əldə etdiyi gəlir
  - Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənar əldə etdiyi gəlir
  - yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
- 

Sual: Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür? (Çəki: 1)

- Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlir
  - Azərbaycan Respublikasından kənar əldə edilən gəlir
  - Azərbaycan Respublikası mənbələrindən və Respublika hüdudlarından kənar əldə edilən gəlir
  - rezidenti olduğu ölkədə əldə etdiyi gəlir
- 

Sual: Hansı gəlir muzzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir? (Çəki: 1)

- əmək haqqı
  - işə götürən tərəfindən verilən maddi yardım
  - muzzdlu işdən alınan hər hansı ödəmə və ya fayda
  - faiz gəliri
- 

Sual: İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzzdlu işlə əlaqədar alınan gəlirə aid edilə bilərmi? (Çəki: 1)

- aid edilə bilər
  - aid edilə bilməz
  - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyərinin 25 faizi aid edilə bilər
  - bunu gəlir əldə edən öz müəyyənləşdirir
- 

Sual: Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1) işçinin xərclərinin əvəzi ödənilmədiyi halda - ödənen vəsaitin məbləği 2) işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda, həmin borcun və ya öhdəliyin məbləği 3) əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4) işəgötürən tərəfindən ödənilən sığorta haqları 5) dividend (Çəki: 1)

- 1;2;3
  - 2;3;4
  - 1;2;4
  - 3;4;5
- 

Sual: İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir? (Çəki: 1)

- muzdlu işlə əlaqədar alınan gəlirə
  - sahibkarlıq fəaliyyətindən gəlirə
  - qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
  - həmin məbləğ vergi tutulan gəlirə aid edilmir
- 

Sual: Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? (Çəki: 1)

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
  - əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
  - faiz gəliri
- 

Sual: Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir? (Çəki: 1)

- faktiki ezamiyyə xərclərinin ödənilməsi
  - royalti
  - faiz gəliri
  - dividend
- 

Sual: Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. 4. dividend 5. işçinin xərclərinin əvəzi ödənilməsi halda, ödənen vəsaitin məbləği (Çəki: 1)

- 1,3,4
  - 1,4,5
  - 2,3,4
  - 2,4,5
- 

Sual: Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- 14 faiz
- 20 faiz

- 25 faiz
  - 30 faiz
- 

Sual: Fiziki şəxsin aldığı və Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş hansı məbləğlər gəlirdən çıxılır? (Çəki: 1)

- dividend, faiz, təqvim ili ərzində alınan hədiyyə və miraslar
  - dividend, faiz, icarə haqqı, royalti
  - dividend, icarə haqqı, royalti, sığorta haqları
  - icarə haqqı, faiz, royalti, təqvim ili ərzində alınan hədiyyə və miraslar, sığorta haqları
- 

Sual: İki və ya daha çox yerdə muzzla işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir? (Çəki: 1)

- ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir
  - hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
  - əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir
  - hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir
- 

Sual: Qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ? (Çəki: 1)

- 30 faiz
- 35 faiz
- 14 faiz



25 faiz

---

Sual: Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur? (Çəki: 1)

25 faiz

14 faiz

20000 manat x 14% + 20000 manatdan çox olan məbləğin 25 faizi

10000 manat x 14% + 10000 manatdan çox olan məbləğin 25 faizi

---

Sual: Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur? (Çəki: 1)

12 faiz

25 faiz

10 faiz

gəlir vergisindən azaddır

---

Sual: Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur? (Çəki: 1)

12 faiz

14 faiz

gəlir vergisindən azaddır

35 faiz

---

Sual: Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərini hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- maddi yardımın tam məbləğindən
  - maddi yardım məbləğinin 50 faizindən
  - 2000 manatdan çox olan hissəsindən
  - şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
- 

Sual: Təqvim ili ərzində alınan hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur? (Çəki: 1)

- tam məbləğindən
  - 1000 manatdan çox olan hissəsindən
  - 2000 manatdan çox olan hissəsindən
  - 20000 manatdan çox olan hissəsindən
- 

Sual: Miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən gəlir vergisi tutulur? (Çəki: 1)

- miras məbləğinin 50 faizindən
  - 1000 manatdan çox olan hissəsindən
  - vergi tutulmur
  - 20000 manatdan çox olan hissəsindən
- 

Sual: Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır? (Çəki: 1)

- 2 il
- 5 il
- 1 il

3 il

### **BÖLMƏ: 0108**

Ad	0108
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir? (Çəki: 1)

- Rezident və qeyri-rezident müəssisələr
- Yalnız rezident müəssisələr
- Rezident və qeyri–rezident müəssisələr, fiziki şəxslər
- Rezident müəssisələr və fiziki şəxslər

Sual: Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir? (Çəki: 1)

- ümumi gəliri
- mənfəəti
- ümumi dövriyyəsi
- yalnız aldığı dividend və faizlərin məbləği

Sual: Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət (gəlir) vergisinə necə cəlb olunur? (Çəki: 1)

- Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur

- Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
  - Vergiyə cəlb edilmir
  - Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
- 

Sual: Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur? (Çəki: 1)

- təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
  - təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
  - vergi tutulmur
  - təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur
- 

Sual: Mənfəətdən vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- 30 %
  - 20 %
  - 25 %
  - 18 %
- 

Sual: Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- 22 faiz dərəcə ilə
- 10 faiz dərəcə ilə

- Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
  - Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
- 

Sual: Qeyri-kommersiya təşkilatlarının aldığı əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur? (Çəki: 1)

- Ödəmə mənbəyində
  - Xərclər çıxıldıqdan sonra
  - Vergi tutulmur
  - Müstəsna hallarda
- 

Sual: Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən başqa digər gəlirləri hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
  - Vergiyə cəlb edilmir
  - Balans mənfəətinə 20 faiz dərəcə tətbiq etməklə
  - Balans mənfəətinə 10 faiz dərəcə tətbiq etməklə
- 

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən mənfəət vergisi tutulurmu? (Çəki: 1)

- 20 faiz dərəcəsi ilə vergi tutulur
- Vergi tutulmur
- Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
- [yeni cavab]

Xərclər çıxılmadan vergi tutulur

---

Sual: Mərkəzi Bankın və onun qurumlarının gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- 15 faiz
- vergi tutulmur
- 10 faiz
- 22 faiz
- 

Sual: Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlillərdən ibarət olan istehsal müəssisələrinə mənfəət vergisindən 50% faiz güzəşt verilir? (Çəki: 1)

- 30 faizi
- 25 faizi
- 60 faizi
- 50 faizi
- 

Sual: Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər 3. dövrüyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər 4. fərdi istehlaka çəkilən xərclər 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər (Çəki: 1)

- 1,2,3
- 1,2,4
- 3,4,5
- 2,4,5
-

Sual: Aşağıdakı xərclərdən hansının gəlirdən çıxılmasına yol verilmir? (Çəki: 1)

- təcrübə konstruktor işlərinə çəkilən xərclərin
  - elmi-tədqiqat işlərinə çəkilən xərclərin
  - layihə-axtarış işlərinə çəkilən xərclərin
  - əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin
- 

Sual: Qeyri-kommersiya fəaliyyəti ilə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- ümumi qaydada gəlirdən çıxılır
  - gəlirdən çıxılmır
  - ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
  - yalnız kommunal xarakterli qeyri-kommersiya xərcləri gəlirdən çıxılır
- 

Sual: Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- xərclərin 50 faizi gəlirdən çıxılır
  - gəlirdən çıxılmır
  - ancaq yemək xərcləri çıxılır
  - ancaq mənzil xərcləri çıxılır
- 

Sual: Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- xərclərin 50 faizi gəlirdən çıxılır
- gəlirdən tam həcmdə çıxılır

- ancaq əyləncə xərcləri çıxılır
  - ancaq sosial xərclər çıxılır
- 

Sual: Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- ümumi qaydada gəlirdən çıxılır
  - yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
  - əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla gəlirdən çıxılmır
  - gəlirdən çıxılmır
- 

Sual: Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- normadan artıq xərclərin 50 faizi çıxılır
  - normadan artıq xərclərin 20 faizi çıxılır
  - gəlirdən çıxılmır
  - gəlirdən çıxılır
- 

Sual: Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclər keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır? (Çəki: 1)

- 125 faizi
- 100 faizi



- 75 faizi
  - 50 faizi
- 

Sual: Əgər malların [işlərin, xidmətlərin] təqdim edilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə aid edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümitsiz borc məbləğinin hansı hissəsini gəlirdən çıxı bilər? (Çəki: 1)

- ümitsiz borc məbləğinin 50 faizini
  - ümitsiz borc məbləğinin 25 faizini
  - ümitsiz borcun tam məbləğini
  - ümitsiz borc məbləği gəlirdən çıxılmır
- 

Sual: Ümitsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir? (Çəki: 1)

- vergi ödəyicisi ümitsiz borc məbləğini gəlirdən çıxı bilməz
  - ümitsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda
  - əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər
  - vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği vaxt
- 

Sual: Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktor işlərinə çəkilən hansı xərclər hansı halda gəlirdən çıxıla bilər? (Çəki: 1)

- bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda
- bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda
- bu xərclər kapital xarakteri daşdıqda
- bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşmadıqda

---

Sual: Müəssisənin balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizədək
- 20 faizədək
- 25 faizədək
- amortizasiya olunmur

---

Sual: Amortizasiya olunmayan aktivlər qrupunu göstərin : 1. istismar vaxtı çatmayan çoxillik əkmələr 2. iş heyvanları 3. nəqliyyat vasitələri 4. konservasiya edilmiş əsas vəsaitlər 5. məhsuldar heyvanlar (Çəki: 1)

- 1,2,3
- 2,3,5
- 1,4,5
- 3,4,5

---

Sual: İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizədək
- 10 faizədək
- 20 faizədək
- amortizasiya olunmur

---

**BÖLMƏ: 0110**

Ad 0110

Suallardan 20

---

Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
- bir daha vergi tutulmur
- fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur
- həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur

Sual: Milli Bankın filiallarına kreditlər [ssudalar] üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- 10 faiz]
- 15 faiz
- 27 faiz
- tutulmur

Sual: Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
- 24 faiz
- 5 faiz

10 faiz

---

Sual: Faizlərin faktiki sahibi mənəfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə, onun faiz üzrə gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- bir daha vergi tutulmur
- ümumi qaydada vergi hesablanır və hesablanmış məbləğdən ödəmə mənbəyində tutulan verginin məbləği çıxılır
- 14 faiz dərəcəsi ilə vergi tutulur
- 10 faiz dərəcəsi ilə vergi tutulur
- 

Sual: Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 22 faiz
- vergi tutulmur
- 15 faiz
- 14 faiz
- 

Sual: Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
- 14 faiz
- 10 faiz
- vergi tutulmur
- 

Sual: Qeyri-rezidentin daimi nümayəndəliyinə Azərbaycan Respublikasında ödənilən

royaltidən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 10 faiz
  - 14 faiz
  - 24 faiz
  - ödəmə mənbəyində vergi tutulmur
- 

Sual: Azərbaycan Respublikasında daşınmaz əmlakın [yaşayış fondu istisna olmaqla] vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi hansı dövlət orqanı tərəfindən müəyyən edilir? (Çəki: 1)

- Ədliyyə Nazirliyi
  - Maliyyə Nazirliyi
  - Nazirlər Kabineti
  - İqtisadi İnkişaf Nazirliyi
- 

Sual: Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
- 

Sual: Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə
  - ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
- 

Sual: Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
  - 10 faiz
  - 6 faiz
  - 4 faiz
- 

Sual: Azərbaycan Respublikası ərazisində daimi nümayəndəlik yaratmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən icarə haqqı şəklində əldə etdiyi gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
  - 6 faiz
  - 10 faiz
  - 14 faiz
- 

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə hansı məsələlər nəzərdə tutulduğu halda ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği müəyyən edilmiş qaydada geri qaytarılır? (Çəki: 1)

- vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma

- yalnız vergilərin aşağı dərəcəsi
  - yalnız vergilərdən tam azad olunma
  - ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği geri qaytarılır
- 

Sual: Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarında Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləği Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı? (Çəki: 1)

- nəzərə alınır
  - 50%-i nəzərə alınır
  - nəzərə alınmır
  - həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır
- 

Sual: Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səsvermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir? (Çəki: 1)

- 20%-dən çoxuna
  - 5%-dən çoxuna
  - 10%-dən çoxuna
  - 15%-dən çoxuna
- 

Sual: Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün vergi ili dedikdə hansı vaxt başa düşülür? (Çəki: 1)

- təqvim ili
- istənilən ardıcıl 12 ay
- verginin hesablanması müddəti

verginin ödənilməsi müddəti

---

Sual: Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır? (Çəki: 1)

- uçot metodunun dəyişdirildiyi ildə
- uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
- uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 15-dək
- uçot metodu dəyişdirilmir
- 

Sual: Vergi ödəyicisi kassa metodu ilə uçot apardıqda gəlirin əldə edilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
- yalnız vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
- yalnız nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
- xərcin faktiki çəkildiyi vaxt
- 

Sual: Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- xərcin faktiki çəkildiyi vaxt
- gəlirin faktiki əldə edildiyi vaxt
- öhdəliyin yarandığı vaxt
- vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt



---

Sual: Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənilməsi halda [qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda], hansı vaxt xərcin çəkilməsi vaxtı sayılır? (Çəki: 1)

- öhdəliyin ləğv edildiyi və ya ödənilməsi vaxtı
- xərcin faktiki çəkildiyi vaxtı
- gəlirin faktiki əldə edildiyi vaxtı
- vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığın bank tərəfindən alındığı vaxtı

---

### **BÖLMƏ: 0112**

Ad	0112
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi hansı faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur? (Çəki: 1)

- sıfır [0] dərəcə ilə
- 18% dərəcə ilə
- bu əməliyyatlar vergidən azaddır
- 20% dərəcə ilə

---

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndərildəndən [iş görüldəndən, xidmət göstərildəndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur? (Çəki: 1)

- Mal təqdim edildikdən dərhal sonra
  - 3 gündən tez olmayaraq
  - 5 gündən gec olmayaraq
  - 15 gündən sonra
- 

Sual: Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- daşınmanın başa çatdırıldığı vaxt
  - daşınmanın başlandığı vaxt
  - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
  - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə
- 

Sual: Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- daşınmanın başa çatdırıldığı vaxt
  - daşınmanın başlandığı vaxt
  - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
  - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə]
- 

Sual: Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin göstərilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi orqanının müəyyən etdiyi vaxt
- xidmətlərin hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-

fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənilmə vaxtı

- bu əməliyyatlar vergi tutulan əməliyyatlar hesab edilmir
  - vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt
- 

Sual: Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- malların təqdim edilməsinə sərəncam verildiyi vaxt
  - işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt
  - malların verildiyi ayın sonuncu günü
  - malların verildiyi aydan sonrakı ayın birinci günü
- 

Sual: Malları göndərən tərəf onları qurursa və ya quraşdırarsa ƏDV-nin məqsədləri üçün malların təqdim edildiyi yer hansı yer sayılır? (Çəki: 1)

- malların nəqlinin başlandığı yer
  - malların təqdim edildiyi yer
  - malların qurulduğu və ya quraşdırıldığı yer
  - malların nəqlinin başa çatdığı yer
- 

Sual: İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa, ƏDV məqsədləri üçün işlərin görüldüyü yer hansı yer sayılır? (Çəki: 1)

- işlərin faktiki görüldüyü yer
- işlərin alıcısının yerləşdiyi yer
- daşınan əmlakın mülkiyyətçisinin olduğu yer

- işləri görən şəxsin qeydiyyatda olduğu yer
- 

Sual: ƏDV-nin məqsədləri üçün nəqletmənin həyata keçirildiyi yer [işlər, xidmətlər bu nəqletmə ilə bağlı olduqda] hara sayılır? (Çəki: 1)

- nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer
- nəqliyyat xidmətinin faktiki ödənilməsi yeri
- nəqliyyat xidmətindən istifadə edən şəxsin olduğu yer
- nəqletmənin faktiki həyata keçirildiyi yer
- 

Sual: Kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer [ƏDV məqsədləri üçün] aşağıdakılardan hansıdır? (Çəki: 1)

- işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer
- işlərin faktiki görüldüyü [xidmətlərin faktiki göstərildiyi] yer
- daşınmaz əmlakın olduğu yer
- nəqletmənin faktiki həyata keçirildiyi yer
- 

Sual: ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində xidmət göstərsə və ya iş görürsə, ƏDV-yə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- sıfır [0] dərəcə ilə
- 18 faiz
- vergidən azaddır

- 10 faiz
- 

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, qeyri-rezidentdən hesablanan ƏDV nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- Ödəmə verildiyi gün ərzində
  - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
  - Ödəmənin verildiyi ay üçün ƏDV-nin bəyannaməsi verilərkən
  - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
- 

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur? (Çəki: 1)

- Ödəmənin həyata keçirildiyi gün ərzində
  - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
  - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
  - Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
- 

Sual: Vergi agenti qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir? (Çəki: 1)

- Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
  - Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
  - Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
  - bəyannamə təqdim edilmir
- 

Sual: Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, ƏDV tutulan əməliyyatın vaxtı necə müəyyənləşdirilir? (Çəki: 1)

- idxal mallarının təqdim edildiyi vaxt
  - malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt
  - malların gömrük xidməti nəzarətindən çıxdıqdan sonrakı ayın 1-ci günü
  - mallar idxal ediləndən 5 gün sonra
- 

Sual: ƏDV məqsədləri üçün digər şəxsin [vəkalət verən] agenti [vəkalət alan] olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi kimin həyata keçirdiyi əməliyyat sayılır? (Çəki: 1)

- vəkalət verənin
  - vəkalət alanın
  - vəkalət verənlə vəkalət alanın razılığı ilə müəyyənləşdirilir
  - hər ikisinin
- 

Sual: Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, agentin digər şəxsdən [vəkalət verəndən] aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi? (Çəki: 1)

- ƏDV elektron vergi hesab-fakturası əldə edildikdə əvəzləşdirmək hüququ verir
  - digər şəxsdən alınmış elektron vergi hesab-fakturaagentə ƏDV əvəzləşdirmək hüququ vermir
  - ƏDV elektron vergi hesab-fakturası üzrə ödəniş nağdsız qaydada aparıldıqda əvəzləşdirmək hüququ verir
  - agentin heç bir halda ƏDV əvəzləşdirmək hüququ yoxdur
- 

Sual: Agent malların [işlərin, xidmətlərin] alıcısına [sifarişçisinə] elektron vergi hesab-fakturası verə bilərmi? (Çəki: 1)

- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilmişdirsə, elektron vergi

hesab-fakturası verə bilər

- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilməz
  - agent yalnız ƏDV üzrə ödəyici olduqda verə bilər
  - agentin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilər
- 


Sual: Agent üçün ƏDV üzrə vergitutma bazası necə müəyyənləşdirilir? (Çəki: 1)

- malların təqdim edilməsi [işlərin görülməsi, xidmətlərin göstərilməsi] üzrə göstərilən xidmətlərə görə digər şəxs tərəfindən ona ödənilən haqların [mükafatların] dəyəri agentin vergitutma bazasını təşkil edir
  - agentin təqdim etdiyi malların tam dəyəri onun vergitutma bazasını təşkil edir
  - agentin təqdim etdiyi mallara görə ona ödənilən haqlar [mükafatlar] onun vergitutma bazasına aid edilmir
  - agent tərəfindən digər şəxslərə göstərilən xidmətlərə görə agent üçün vergitutma bazası yaranmır
- 

Sual: Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi? (Çəki: 1)

- hər bir halda əvəzləşdirilir
  - uduş fondu üçün alınmış mallara görə ƏDV ödənilmir
  - əvəzləşdirilmir
  - ƏDV lotereyanı udmuş şəxs tərəfindən ödənilir
- 

### **BÖLMƏ: 0113**

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: ƏDV-nin dərəcəsi vergi tutulan əməliyyatın və idxalın dəyərini neçə faizdir? (Çəki: 1)

- vergi tutulan əməliyyatın dəyərini 10 faizi
- vergi tutulan əməliyyatın və idxalın dəyərini 18 faizi
- vergi tutulan idxalın 0 faizi
- vergi tutulan idxalın 15 faizi

Sual: Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyən edilir? (Çəki: 1)

- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği kimi
- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq kimi
- malların [işlərin və xidmətlərin] alış qiymətləri ilə təqdim etmə qiymətləri arasındakı fərqdən hesablanan məbləği kimi
- vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği kimi

Sual: Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilən gündən gec olmayaraq, malların [iş və xidmətlərin] dəyəri üzrə iki və ya daha çox ödəmə aparılırsa, ƏDV-nin məbləği necə ödənilməlidir? (Çəki: 1)

- aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.



- aparılmış ödəniş məbləğinə uyğun olaraq bank hesabı vasitəsilə ödənilməlidir.
  - aparılmış ödəniş məbləğinə uyğun olaraq nağd qaydada ödənilməlidir.
  - aparılmış ödəniş məbləğinə uyğun olaraq vergi ödəyicisinin depozit hesabı vasitəsilə ödənilməlidir
- 

Sual: Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir? (Çəki: 1)

- nağdsız ödəmələr olduqda əvəzləşdirilir
  - ödənişin formasından asılı olmayaraq əvəzləşdirilmir
  - ödənişin 50 faizi həcmində əvəzləşdirilir
  - nağd ödəmələr olduqda əvəzləşdirilir
- 

Sual: Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmirmi? (Çəki: 1)

- yol verilmir
  - yol verilir
  - yalnız əyləncə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
  - yalnız sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- 

Sual: Hansı şəxslərin ƏDV elektron vergi hesab-fakturası nı vermək hüququ vardır ? (Çəki: 1)

- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin

---

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur? (Çəki: 1)

- 3
- 7
- 5
- 10

---

Sual: Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi? (Çəki: 1)

- əsas vermir
- yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
- əsas verir
- yalnız qəbzlər əsas verir

---

Sual: Aşağıdakı sənədlərdən hansı ƏDV-nin ödənilmiş məbləğinin əvəzləşdirilməsinə əsas vermir? (Çəki: 1)

- gömrük orqanları tərəfindən verilən ƏDV-nin ödənildiyini təsdiq edən idxal sənədləri
  - qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV ödənilməsinə təsdiq edən ödəmə sənədi
  - elektron vergi hesab-fakturası
  - qəbz və ya çek
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir? (Çəki: 1)

- 30 gün
  - 15 gün
  - 7 gün
  - 2 gün
- 

Sual: ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
- 

Sual: Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır? (Çəki: 1)


- Vergi orqanları tərəfindən
  - Bələdiyyələr tərəfindən
  - Məhkəmə orqanları tərəfindən
  - Gömrük orqanları tərəfindən
- 

Sual: Naxçıvan MR-da tutulan ƏDV hansı büdcəyə ödənilir? (Çəki: 1)

- Naxçıvan MR-nın büdcəsinə

- Respublika bdcsin
- yerli icra hakimiyytinin bdcdnknar fonduna
- bldiyy bdcsin

### **BLM: 0114**

Ad	0114
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar tqdim etmək	3 %

Sual: Aksiz ndir? (ki: 1)

- Aksizli malların glirdn ıxılmayan xrclrin aid edilmyn v mssisnin mnftindn dniln vergidir
- Aksizli malların idxalına gr dniln xsusı rsumlardır
- Aksizli malların satıř qiymtin daxil ediln vergidir
- Aksizli malların maya dyrin daxil ediln vergidir

Sual: Ařađıda gstriln řxslrdn hansı aksiz vergisinin dyicisi deyildir? (ki: 1)

- aksizli malları istehsal edn mssislr
- aksizli malları idxal edn řxs
- aksizli malları istehsal edn fiziki řxs
- aksizli malların satıřı il mřđul olan řxs

Sual: Aksizin vergitutma obyektinin mqsdlri uęn istehsal binasına ařađıdakılardan hansı

daxildir? (Çəki: 1)

- İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
  - İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
  - Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
  - İstehsalın olduğu ərazidən kənarında yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- 

Sual: İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir? (Çəki: 1)

- onların topdansatış bazar qiyməti
  - onların mühərrikinin həcmi
  - idxal olunan malların miqdarı
  - həmin vasitələrin gömrük dəyəri
- 

Sual: Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir? (Çəki: 1)

- Vergi Məcəlləsinə
  - Mülki Məcəlləyə
  - Gömrük Məcəlləsinə
  - Mülki-Prosessual Məcəlləyə
- 

Sual: Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər? (Çəki: 1)

- 7 litr

- 10 litr
  - 3 litr
  - 5 litr
- 

Sual: Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içki və 600 ədəd siqaret idxal edilərkən aksizdən azadolmalar hansı halda tətbiq edilir? (Çəki: 1)

- gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olduqda
  - bütün hallarda
  - fiziki şəxsin istəyi ilə
  - Nazirlər Kabinetinin sərəncamına əsasən
- 

Sual: Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır? (Çəki: 1)

- 15 gün
  - 30 gün
  - 45 gün
  - 10 gün
- 

Sual: Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir? (Çəki: 1)

- içməli spirt
  - neft məhsulları
  - tütün məmulatları
  - maya
-

Sual: Azərbaycan Respublikasında arağa [vodkaya], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır? (Çəki: 1)

- hər litrinə 0,5 manat
  - hər litrinə 0,8 manat
  - hər dekalitrinə 0,2 manat
  - hər litrinə 0,08 manat
- 

Sual: Azərbaycan Respublikasında pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir? (Çəki: 1)

- hər litrinə 0,04 manat
  - hər litrinə 0,08 manat
  - hər litrinə 0,07 manat
  - hər litrinə 0,05 manat
- 

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat
  - Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
  - Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
  - Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat
- 

Sual: Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
  - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat
  - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
  - Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat
- 

Sual: Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
  - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
- 

Sual: Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
  - həmin əməliyyatların aparıldığı vaxt
  - həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
  - həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
- 

Sual: Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq]



- hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
- 

Sual: Aksizli malları [xammal və materialları] alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək üçün ərizəni nə vaxt vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- hesabat ayından sonrakı ayın 5-nə kimi
- aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 10 gün müddətində
- aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 15 gün müddətində
- aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə
- 

Sual: Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallara aksiz nə vaxt ödənilir? (Çəki: 1)

- malların təkrar ixracı zamanı
- malların gömrük ərazisində emalı zamanı
- malların gömrük ərazisindən çıxması zamanı
- malların idxalı zamanı
- 

Sual: Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən markalanmalı olan aksizli mallar istehsal edən vergi ödəyicisinin istehsal sahəsinin hansı hissəsində nəzarət postları yaradılır? (Çəki: 1)

- giriş və çıxış qapısının yaxınlığında
- ancaq çıxış qapısında
- yalnız giriş qapısının yaxınlığında
- istənilən yerdə
-

Sual: İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir? (Çəki: 1)

- nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
  - yalnız nəzarət postlarının işçiləri tərəfindən
  - istehsalçının özü tərəfindən
  - istənilən vergi işçisi tərəfindən
- 


Sual: Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir? (Çəki: 1)

- yalnız nəzarət postunun işçiləri tərəfindən
  - yalnız istehsalçının nümayəndələri tərəfindən
  - nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
  - heç bir halda rəsmiləşdirilmir
- 

Sual: Hansı halda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə və hansı sənəd tərtib edilməklə plomblar açıla bilər? (Çəki: 1)

- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olmadıqda müvafiq akt tərtib edilməklə
  - nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olub-olmamasından asılı olmayaraq istənilən vaxtda və heç bir sənəd tərtib etmədən
  - heç bir halda açılmasına yol verilmir
  - nəzarət postlarının işçiləri işə başladığı vaxtda və istehsalçıların xüsusi qərarı olduğu halda
- 

## **BÖLMƏ: 0115**

Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri

Sual: Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri
- müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
- yalnız müəssisənin balansında olan su və hava nəqliyyatı vasitələrinin ilkin dəyəri

Sual: Birgə fəaliyyət nəticəsində yaradılmış [alınmış] əsas vəsaitlərin dəyəri əmlak vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- bu əsas vəsaitlərin dəyərindən əmlak vergisi tutulmur
  - birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir
  - birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş daha çox paya malik iştirakçı tərəfindən ödənilir
  - birgə fəaliyyətin iştirakçıları arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətdə daha az paya malik iştirakçı tərəfindən ödənilir
- 

Sual: Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər? (Çəki: 1)

- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
  - mühərrikin 1 kub santimetri üçün 0,1 manat
  - mühərrikin 1 kub santimetri üçün 0,02 manat
  - mühərrikin 1 kub santimetri üçün 0,05 manat
- 

Sual: Büdcə təşkilatları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərini 1 faizi miqdarında
  - əmlak vergisi ödəməkdən azaddırlar
  - balansında olan əsas vəsaitlərinin ilkin dəyərin 1 faizi miqdarında
  - balansında olan əsas vəsaitlərinin balans dəyərini 0,1 faizi miqdarında
- 

Sual: Dövlət fondları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərini 1 faizi miqdarında
- əmlak vergisi ödəməkdən azaddırlar

- balansında olan əsas vəsaitlərinin ilkin dəyərinin 1 faizi miqdarında
  - balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
- 

Sual: Misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları əmlak vergisinə hansı qaydada cəlb edilir? (Çəki: 1)

- ümumi qaydada əmlak vergisi tutulur
  - əmlak vergisinə cəlb edilmir
  - 50 faiz güzəşt verilir
  - hesablanmış əmlak vergisinin 1/4 hissəsi tutulur
- 

Sual: Məcburi köçkünlərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 55 manat
  - güzəşt nəzərdə tutulmayıb
  - 30 manat
  - aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
- 

Sual: Həlak olmuş döyüşçülərin dul arvadlarının binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 30 manat
- güzəşt nəzərdə tutulmayıb
- 55 manat
- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli

---

Sual: Pensiyaçıların sahibkarlıq fəaliyyətində istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 50 manat
- 30 manat
- güzəşt nəzərdə tutulmayıb
- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli

---

Sual: Fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisi hansı qaydada və dərəcələrlə tutulur? (Çəki: 1)

- bu avtonəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
- bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,02 manat
- bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,5 manat
- bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 1 faizi

---

Sual: Şəhərlərdə sərnişin daşımaq üçün istifadə olunan trolleybuslar və tramvaylara görə əmlak vergisi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- bu nəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
- bazar qiymətinin 1 faizi
- bazar qiymətinin 0,5 faizi
- bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 0,05 faizi

---

Sual: Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hansı orqanlar tərəfindən verilən məlumatlar əsasında hesablanır? (Çəki: 1)

- daxili işlər orqanları tərəfindən

- onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən
  - maliyyə və statistika orqanları tərəfindən
  - ərazi vergi orqanları tərəfindən
- 

Sual: Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur? (Çəki: 1)

- onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
  - həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
  - həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
  - həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
- 

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir? (Çəki: 1)

- bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
  - bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
  - bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
  - istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
- 

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir? (Çəki: 1)

- yerli büdcəyə [bələdiyyə büdcəsinə]
  - dövlət büdcəsinə
  - büdcədən kənar fondlara
  - xüsusi fondlara
-

Sual: Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər? (Çəki: 1)

- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
  - əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında
  - əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
  - həmin əmlaka görə cari vergi ödəmələri aparılmır
- 

Sual: Əmlak vergisi üzrə cari vergi ödəmələri vaxtında ödənilmədikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür ? (Çəki: 1)

- vergi ödəyicisində operativ vergi nəzarəti tədbirləri həyata keçirilir
  - vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilir
  - vergi ödəyicisinə hər bir ötmüş gün üçün 0,05 faiz dərəcəsi ilə faiz hesablanır
  - vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz hesablanır
- 

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən neçə gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir? (Çəki: 1)

- 5 gün müddətində
- 15 gün müddətində
- 10 gün müddətində
- 30 gün müddətində



---

Sual: İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir? (Çəki: 1)

- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
- bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək

---

Sual: Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
- əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır

---

Sual: Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur

- həmin il müəssisə əmlakından vergi tutulmur
  - ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
- 

Sual: Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar? (Çəki: 1)

- torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
  - torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
  - torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
  - torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
- 

